

ISSN-0207-4710

4

2019

# GÖYƏRÇİN



**QAYALAR**

Okean sahilində  
Oy, nə qədər qaya var!  
Elə bil ki, dağların  
Qalxanıdı qayalar...  
Okean kükrəməkdən  
Nə yorulur, nə doyur.

Bu qayalar dağları  
Yuyulmaqdan qoruyur...  
Onlara çirpılan tək  
İti dalğa qılınçı,  
Səpilir dörd tərəfə  
Ovulub xıncım-xıncım...

**QAYA  
KÖLGƏSİNDƏ GÖL**

Ayaq qoysan yandırır,  
Hər qaya sanki közdü...  
Gözəllik görmək üçün  
Hər çətinliyə dözdüm...

Quruyan çaylaq boyu  
Getdim, gözlərim güldü...  
Qayalar arasında  
Oy, bu, nə gözəl göldü?!

Cilvələnir, nazlanır,  
Baxanın gülür gözü...  
Ona baxıb sevinir  
Ana təbiət özü...

Elə bil daş üstündə  
Bitən nəhəng çiçəkdi.  
Ondan göz çəkmək olmur,  
Bu göl necə qəşəngdi...

Bu necə möcüzədi,  
Adam heyrətdən donur.  
Qayalar quraqlıqdan  
Qoruya bilib onu...

Qulaq ver pıçıldayan  
Ləpələrin səsinə.  
Yayda bu göl sığınır  
Qayanın kölgəsinə...

**DAĞDA BULAQ  
GƏZİRİK**

Okean sahilindən  
Maşınla dönüb sağa,  
Dolama yollar ilə  
Dırmanırıq biz dağa...

Göz önündə canlanır  
Qərribə mənzərələr...  
Daşlı, qayalı dağlar,  
Suya həsrət dərələr...

Çətinlikdən qorxmuruq,  
Hər şeyə müntəzirik.  
Okeandan ayrılıb,  
Dağda bulaq gəzirik...

**GƏMIYƏ  
QONAN DURNA**

Qərribə mənzərədi,  
Hamı heyrətdən donub.  
Sahildə lövbər salan  
Gəmiyə durna qonub...

Nə düşünür görəsən?  
Nədir onun istəyi?  
Yəqin uçmaqdan bezib,  
İndi üzmək istəyir...

**GƏMİNİN YOLU**

Okean boyu  
Gəmimiz üzdü...  
Gəminin yolu  
Həmişə düzdü...

Bu mənzərələr  
Mənə tanışdı.  
Sakit okean  
Sanki danışdı:

Enişi yoxdu,  
Yoxuşu yoxdu...  
Şütüüb gedir,  
Elə bil oxdu...

-Dalğa olsa da,  
Qorxma, üz dedi...  
Gəminin yolu  
Hər an üzdədi...

Hərdən olmasa  
İri dalğalar,  
Gəminin yolu  
Haphamar olar...

Nə deyim axı  
Mən doğru sözə.  
Sahilə döndük  
Biz üzə-üzə...

**SUYU QURUYAN ÇAY**

Yatağından görünür  
Bu yerdən çay axırmış...  
Susuz qalan dərənin  
Dərdi yaman ağırmış...

Quraqlıqdan inciyən,  
Çay burdan küsüb gedib...  
Qupquru yamaclara  
O, dodaq büzüb gedib...

Bu qayalar bənzəyir  
Lap qoyun sürüsünə...  
İri çaylaq daşları  
Həsretdi su üzünə...

Nəhəng-nəhəng qayalar  
Elə bil dağ kəlidi.  
Altından çay axmayan  
Körpü lap gülməlidi...

Sanki nəhəng dağların  
Matı-qutu quruyub...  
Belə dərin çaylaqda  
Nə əcəb su quruyub?

Bu iri çay yatağı  
Göz dağıdır baxana.  
Çayın geri dönməsi  
Qaldı yağış yağana...

**SUAL-CAVAB**

-Sakit okean nə üçün  
Bu qədər sakitdi, bacı?  
-Bu boyda nəhəng olanın  
Kürlüyə nə ehtiyacı?



## İKİ ACGÖZ AYI BALASI

(Macar nağılı)

Şüşə kimi günün şəfəqləri altında bərq vuran uca dağın o biri üzündə ipək kimi parıldayan çəmənliyin qurtaraçağında indiyəcən insan ayağı dəyməyən qalın bir meşə var idi. Bu meşədə qoca bir ayı yaşayırdı. Onun iki balası vardı. Bu balalar böyüyəndə qərara gəldilər ki, gedib dünyanı gəzsinlər və xoşbəxtlik axtarsınlar.

Əvvəlcə onlar analarının yanına gedib məsləhət almaq istədilər. Balalarının məqsədini bilən ana ayı onları qucaqladı, sığalladı və bərk-bərk tapşırırdı ki,

heç vaxt bir-birilərdən ayrılmayınlar.

Ayı balaları yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, axırda, bərk yoruldu. Onlar acmışdılar, taqətsiz şəkildə bir-birinin yanında uzanıb, söhbət etməyə başladılar. Kiçik ayı balası dilləndi:

-Heç bilirsən mən necə acmışam!

-Mən səndən də betərəm! - Böyük qardaş dedi.

Sonra onlar yemək axtarmağa başladılar. Xeyli gedəndən sonra böyük bir pendir parçası tapdılar. İstədilər ki, onu iki yerə bölsünlər, acgözlük qardaşları əməlli-başlı işə saldı. Qorxdular ki, pendirin biri o birinə çox düşər. Qardaşlar xeyli mübahisə elədilər. Elə bu vaxt onların yanına bir tülkü gəldi. O, hiyləgərcəsinə soruşdu.

-Ey, cavanlar, siz niyə mübahisə edirsiniz?

Ayı balaları başlarına gələn işi onlara danışdılar.

Tülkü hiyləgərcəsinə dedi:

-OOOyy, necə çəyin məsələ imiş. İcazə versəniz, pendiri bölməkdə sizə kömək edərdim.

Ayı balaları sevindilər:

-Oy, nə yaxşı oldu. İcazə veririk, böl.

Tülkü pendiri götürüb iki yerə böldü. Ancaq elə böldü ki, adi gözlə baxanda belə aydınca görünürdü ki, hissənin biri o birisindən böyükdür. Ayı balaları qışqırıdılar.

-Bax, bu tikə o birisindən böyükdür.

Tülkü onları sakitləşdirdi:

-Sakit olun, burda böyük bir problem yoxdur. Bu saat mən onu həll edəyəm.

Tülkü pendirin böyük parçasından bir dişləm götürüb uddu. İndi o biri parça bundan böyük göründü. Ayı balaları yenə qışqırıdılar.

-Yoox, bu olmadı, yenə düz olmadı.

Bu dəfə də tülkü böyük görünən pendir parçasından bir dişləm götürdü. İndi də bu tikə daha kiçik oldu.

-Yenə də bərabər olmadı! – ayılar qışqırıdılar.



Tülkü onları sakitləşdirdi. Narahat olmayın indi mən onları bərabərləşdirərəm.

Bunu deyib yenə böyük tikədən bir dişləm götürdü. Bu münvalla tülkü gah o tikədən, gah bu tikədən dişləyib verdi. Ayı balaları isə burunlarını o biri tikəyə gah bu biri tikəyə çevirərək hansının böyük olduğunu müəyyənləşdirməyə çalışırdılar.

Bu münvalla tülkü doyunca pendiri yedi. Tikələr bərabərləşəndə kənara çəkilib dedi:

-Baxın, indi ikisi də bərabərdir. Nuş olsun, əzizlərim.

Tülkü bunu deyib quyruğunu buylayabulaya qaçıb getdi.

Bax, acgözlüyün nəticəsi həmişə belə olur.

Tərcümə edib işləyəni: R.Y.Əliyev